

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 399

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar siğorta Qaydaları”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabine-tinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1319) ilə təsdiq edilmiş “Aqrar siğorta Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6.9-cu yarimbəndən “riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə” sözləri çıxarılsın.

2. 1.6.10-cu yarimbəndə “və 3-cü” sözləri “3-cü və 3-1-ci” sözləri ilə əvəz edilsin.

3. 1.21.1-ci yarimbəndin 4-cü abzasına “torpaq sürüşməsi” sözlərindən sonra “, sel və ya subasma, leysan, ildirim, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları” sözləri və 11-ci abzasına “3-cü” sözdən sonra “, 3-1-ci” sözləri əlavə edilsin.

4. 2.1.1-ci yarimbəndə “və pambıq” sözləri “, pambıq, günəbaxan, soya, yonca, noxud, yaşı-noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şafatlı, zeytin, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq və dan” sözləri ilə əvəz edilsin.

5. 2.1.2-ci yarimbəndə aşağıdakı redaksiyada verilsin:

“2.1.2. Siğorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının aşağıdakı hissələrinə siğorta təminatı verilir:

1. buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı, günəbaxan, soya, noxud, yaşı-noxud və dari - dən (bu Qaydaların 2.2.3-cü yarimbəndində nəzərdə tutulmuş hallarda gövdə);

2. pambıq - lif;

3. şəkər çuğunduru - kökümeyevə;

4. kartof - kök yumrusu;

5. soğan, sarımsaq - soğanaq;

6. tütün - yarpaq;

7. kələm - növlərindən asılı olaraq baş, gövdə, yarpaq və ya çiçək;

8. çay - məhsul təminatına dair müqavilələrde yarpaq, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;

9. portagal, limon, naringi, üzüm, findiq, alça, albalı, alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şafatlı, zeytin, badam, qoz - məhsul təminatına dair müqavilələrdə meyvə, tıng və ya ağac təminatına dair müqavilələrdə müvafiq olaraq tıng və ya ağac;

10. yemlik qarğıdalı (silos), yonca - bütün yaşı-noxud hissə;

11. çiyələk - məhsul təminatına dair müqavilələrdə meyvə, şitil və ya kol təminatına dair müqavilələrdə müvafiq olaraq şitil və ya kol;

12. pomidor, qarpız və yemiş (qovun) - məhsul təminatına dair müqavilələrdə meyvə, şitil təminatına dair müqavilələrdə şitil.”.

6. 2.2.1-ci yarimbəndə aşağıdakı məzmunda 6-1-6-cü və 7-1-ci abzalar əlavə edilsin:

“6-1. sel və ya subasma;

6-2. leysan;

6-3. şaxtavurma (donvurma);

6-4. normadan artıq yağan qar yağıntıları;

7-1. vəhşi heyvanların hücumu.”.

7. 2.2.2-ci yarimbəndə “və üzüm” sözləri “, üzüm, tütün, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şafatlı, zeytin, kələm, qarpız, yemiş (qovun) və pomidor” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-1-7-4-cü və 9-1-ci abzalar əlavə edilsin:

8. 2.2.3-cü yarimbəndə “və arpa” sözləri “, arpa və dari” sözləri ilə əvəz edilsin.

9. 2.2.4-cü yarimbəndin 7-ci abzasında “və portagal” sözləri “, portagal, tütün, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şafatlı, zeytin, kələm, qarpız, yemiş (qovun) və pomidor” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 7-1-7-4-cü və 9-1-ci abzalar əlavə edilsin:

“7-1. sel və ya subasma riski təminatı – davamlı yağış yağıması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdərinin artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yüksəlməsi və ya torpağın keçirilmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula və gövdəyə dəyən zərərlər;

7-2. leysan riski təminatı – damcılarının diametri 1,00 mm-dən çox, intensivliyi 1-3 mm/dəqiqə və daha çox olan lokal xarakterli yağıntıların təsiri nəticəsində dəyən zərərlər (bu təminat gilas və üzüm bitkilərində meyvə yetişməsi, məhsulun yığım dövründə yağıntıların təsiri ilə meyvənin qismən irilənməsi və irilənmə nəticəsində meyvənin üzərində (qabığında) çatlarla əmələ gəlməsi, pambıq bitkilərində isə qozanın açıldığı vaxtdan yığma qədər olan dövrədə yağıntı-

tılardan təsiri nəticəsində açılmış qozaların yera düşməsi ilə bağlı yaranan zərərlərə görə verilir);

7-3. şaxtavurma (donvurma) riski təminatı – havanın temperaturunun 0 dərəcədən aşağı düşməsi nəticəsində portagal, limon, naringi, üzüm, findiq, alça, albalı, alma, armud, ərik, gavalı, gilas, heyva, xurma, nar, şafatlı, zeytin, badam və qoz bitkilərinin gövdəsində və ya məhsulunda yaranan zərərlər;

7-4. normadan artıq yağan qar yağıntıları riski təminatı – qar yağıması səbəbindən bitkilərin çətrirdə budaq və gövdələrin sinması nəticəsində yaranan zərərlər;

9-1. vəhşi heyvanların hücumu təminat verilmiş bitkilərdə vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər;”.

10. 2.3.1-ci yarimbəndə 3-cü abzas ləğv edilsin, 12-ci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin yarimbəndə aşağıdakı məzmunda 13-15-ci abzalar əlavə edilsin:

“13. siğorta tələbi qrunut sularının səviyyəsinin artması nəticəsində əmələ gələn zərərlərlə bağlı olduqda;

14. siğorta tələbi sel və ya subasma riskinin baş verməsinin qarşısının alınması məqsədilə quraşdırılan maneələrə göl, çay, dərə və kanallar arasında qalan ərazilərdə ekilmis bitkilərin məhsullarına dəyən zərərlə bağlı olduqda;

15. siğorta tələbi günəbaxan bitkisində dən əmələ gəlməsindən əvvəlki fenoloji dövrələrde quşların vurduğu zərərlərlə bağlı olduqda.”.

11. 2.4.7-ci və 2.4.8-ci yarimbəndər aşağıdakı redaksiyada verilsin:

“2.4.7. Məhsul təminatına dair siğorta müqavilələrində dəlu, firtina, qasırqə, sel və ya subasma, habelə şaxtavurma (donvurma) risklərinə münəsibdə siğorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:

1. buğda, arpa, qarğıdalı, çəltik, pambıq, kartof, şəkər çuğunduru, tütün, günəbaxan, soya, yonca, noxud, yaşı-noxud, soğan, qarpız, yemiş (qovun), sarımsaq və dari bitkilərində bitkinin cürcəməsindən;

2. üzüm bitkisində tumurcuqların oyanmasından;

3. findiq bitkisində diş çiçəklərin ətrafinı əhatə edən pulcuqlardan ayrılib saplaqların formalasdığı və ilk yarpaqcılqların göründüyü vaxtdan;

4. limon, portagal, naringi, alça, albalı, ərik, gavalı, gilas, xurma, nar, şafatlı, zeytin və badam bitkilərinin ilk çiçəklənmə dövrünün başlanmasına (ilk çiçəklənmə dövrü - bir ağacdə çiçəklərin 5 faizinin açlığı dövrü);

5. çay bitkisinin ilk tumurcuqlarının cürcəməsindən;

6. alma, armud və heyva bitkilərində çiçək tumurcuqlarının əmələ gəlməsindən;

7. çiyələk bitkisinin biçiqçılalarının əmələ gəlməsindən;

8. qoz bitkisinin zoğlarında ilk yarpaqcılqlarının yaranmasından;

9. kələm və pomidor bitkilərində bitkinin cürcəməsindən və ya şitilin torpağa ekilməsindən.

2.4.8. Bu Qaydaların 2.4.7-ci yarimbəndinin 1-3-cü, 5-ci və 7-9-cu abzalarında qeyd olunan fenoloji dövrələr ümumilikdə ekilmis bitkilərin 90 faizində (hər bir bitkinin isə ən azı 20 faizində) olduqda, 6-ci abzasında qeyd olunan fenoloji dövr isə ağacların tumurcuqların 20 faizi açılduğda baş vermiş hesab edilir.”.

12. Aşağıdakı məzmunda 2.4.7-1-ci və 2.4.9-1-ci yarimbəndər əlavə edilsin:

“2.4.7-1. Məhsul təminatına dair siğorta müqavilələrində leysan riskinə münəsibdə siğorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:

1. üzüm və gilas bitkilərində meyvənin yetişməsindən;

2. pambıq bitkisində qozaların açılmasından.

2.4.9-1. Qarğıdalı, günəbaxan, çəltik, üzüm, gilas, nar, xurma və çiyələk bitkiləri üzrə məhsul təminatına dair siğorta müqavilələrində vəhşi quşların hücumu riskinə münəsibdə siğorta təminatı məhsulun yetişməsindən sonra başlayır.”.

13. 2.4.9-cu yarimbəndə “torpaq sürüşməsi,” sözlərindən sonra “normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu (bu Qaydaların 2.4.9-1-ci yarimbəndində nəzərdə tutulmuş hal istisna olmaqla),” sözləri əlavə edilsin.

14. 3.1.1-ci yarimbəndə “1 yaşdan 7 yaşadək südlük inək və camışlar” sözləri “iri-buynuzlu mal-qara (südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, atlık istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər) və xirdabuynuzlu heyvanlar (11-ci gündən 5 yaşa qədər)” sözləri ilə əvəz edilsin.

15. 3.2.1-ci yarimbəndə aşağıdakı məzmunda 3-1-ci abzas əlavə edilsin və həmin yarimbəndin 4-cü abzasında “və dolu” sözləri “, dəlu, sel və ya

Bakı şəhəri, 21 dekabr 2021-ci il

subasma, leysan, ildirim, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları” sözləri ilə əvəz edilsin:

“3-1. Kimyəvi maddələrin təsirindən zəhərlənmə”.

16. Aşağıdakı məzmunda 3.2.1-1-ci yarimbəndə əlavə edilsin:

“3.2.1-1. Bu Qaydaların 3.2.1-ci yarımbəndinin 3-1-ci abzasında nəzərdə tutulmuş kimyəvi maddələrin təsirindən zəhərlənmə riskinə baytarlıq preparatlarından, dezinfeksiya, dezseksiya və deratizasiya təyinatlı maddələrdən, ektoparazitlər qarşı (çimizdirilmə, dəri üzrə istifadə v.s.) istifadə olunan kimyəvi dərman vasitələrdən, bitkilərə zərər verən orqanizmlərə qarşı istifadə olunan pestisid və aqrokimyəvi maddələrdən siğortalanmış heyvana dəyən zərərlərə görə təminat verilir.”.

17. 3.6.2-ci yarimbəndə “30” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin.

18. 4.2.1-ci yarimbəndin 2-ci abzasında “və dolu” sözləri “, dolu, sel və ya subasma, ildirim və normadan artıq yağan qar yağıntıları” sözləri ilə əvəz edilsin.

19. Həmin Qaydaların 2 nömrəli əlavəsinin “Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siğortası üzrə siğorta tarifləri və onların iqtisadi əsaslandırılması” bölməsi aşağıdakı redaksiyada verilsin:

“Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının siğortası üzrə siğorta tarifləri və onların iqtisadi əsaslandırılması”.

Tarif dərəcələri əsaslandırıllarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasından aşağıdakı məlumat-lardan istifadə edilir:

1) siğorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;

2) bir siğorta müqaviləsi üzrə siğorta məbləği (So) - 10 000 manat;

3) bir siğorta hadisəsi üzrə orta siğorta ödənişi (Sö) - 7 500 manat;

4) bağlanılaçqı siğorta müqavilələrinin sayı (n) - 1 000.

Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcə, onun əsas hissəsi və risk üstəliyi işarə edilər, netto-dərəcənin əsas hissəsi 100 manat siğorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:

$$T_0 = 100 \times q \times S_0/So = 100 \times 0,02 \times 7\,500/10\,000 = 1,5 \text{ manat}$$

Risk üstəliyini hesablaşdırmaq üçün təminat ehtimalının 0,95 götürüldüyü halda, həmin ehtimal uyğun əmsal a = 1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:

$$Tr = 1,2 \times T_0 \times a \times ((1 - q)/(n \times q)) = 1,5 \times 1,2 \times 1,645 \times ((1 - 0,02)/(1000 \times 0,02)) = 0,66 \text{ manat}$$

$$Tn = T_0 + Tr = 1,5 + 0,66 = 2,16 \text{ manat}$$

Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklenmə - 35%, o cümlədən işlərin aparılması xərcləri - 35%.

Brutto-dərəcə Tb ilə işarə edilməklə aşağıdakı düstura əsasən hesablanır:

$$Tb = Tn/(1 - f) = 2,16/(1 - 0,35) = 3,3 \text{ manat}$$

Tarif dərəcələri predmetlərin növlərindən və risklərin kateqoriyalardan asılı olaraq dəfənsiallaşdırılır. O cümlədən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının növləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 dekabr tarixli 472 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Fondunun Nizamnaməsi”nin 4.8.1-ci yarimbəndinin 8-ci abzasında nəzərdə tutulmuş dəqiq və düzgün aktuar hesablamaların aparılması və anderraytingin peşəkar səviyyədə həyata keçirilməsi normallarının tələbləri nəzərə alınmaqla aqrar siğorta məhsulunun şərtlərində qeyd olunan əmsallar tətbiq edilər aşağıdakı intervallarda tarif dərəcələri müəyyən edilir:

buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - 0,7%-10%;

pambıq, sarımsaq, soğan, zeytin, kələm - 1%-10%;

yonca, noxud, yaşı-noxud, xurma, yemiş (qovun), pomidor - 1%-15%;

alça, albalı, alma, armud, gavalı, gilas - 3%-20%;

şəkər çuğunduru, kartof, soya, nar, dari - 0,5%-10%;

tütün və çay - 0,3%-10%;

yemlik qarğıdalı (silos), günəbaxan - 0,3%-5%;

çiyələk, şafatlı - 2%-20%;

heyva, qoz, qarpız - 2%-15%;

üzüm, findiq, badam - 0,5%-20%;

portagal, limon, naringi, ərik - 0,5%-30%.

Bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə siğortalanma zamanı yuxarıdakı tarif dərəcələrinə 55 faizdək, şaxtavurma (donvurma) riski üzrə 40 faizdək əlavə nəzərdə tutulur.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri